

AVRASIYA ƏMƏKDAŞLIQ FONDU

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir.



**EURASIA
PARTNERSHIP
FOUNDATION**

ƏLAQƏ



+994 12 437 29 40



Cəfər Cabbarlı 44
Caspian Plaza III, 5-ci mərtəbə
Bakı, Azərbaycan, AZ1065



info@epfound.az



www.epfound.az



**EURASIA
PARTNERSHIP
FOUNDATION**



Ministry of Foreign Affairs of the
Netherlands



**Vətəndaş Cəmiyyəti Sektorunun
İnsan Hüquqları,
Demokratikləşmə və Yaxşı
İdarəetmə Sahələrində iştirakını
Təşviq etmək üçün Kiçik Qrant
Proqramı**

2013 - 2017

ÜMUMİ İCMAL

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) vətəndaş cəmiyyəti sektorunun insan hüquqları, demokratikləşmə və yaxşı idarəetmə məsələləri ətrafında Azərbaycan hökumətinin ictimai nəzarətini və iştirakını yaxşılaşdırmaq üçün səmərəli şəkildə müdafiə etmək bacarığını gücləndirmək məqsədi ilə **Niderlandiya Krallığının Xarici İşlər Nazirliyinin** Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının cəlb edilməsi üçün olan **Kiçik Qrant Proqramını** dəstəklədi. Proqramın əsas prioritet istiqamətləri: **(1)** məhkəmə sisteminin ədalətliyi, şəffaflığı və azadlığını təbliğ etmək; **(2)** xüsusilə qadınlar, əlillər, məcburi köçkünlər, qaçqınlar və ya etnik, dini və / və ya cinsi azlıqlara münasibətdə qanuna əsasən bərabərliyi təmin etmək; **(3)** ədalətli məhkəmə, əmlak, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı və s. kimi konstitusion hüquq və azadlıqlar haqqında ictimai məlumatlandırılmasını yaxşılaşdırmaq.



ƏSAS NƏTİCƏLƏR

- **32 layihənin** dəstəklənməsi;
- **38 TV proqramı, 420 veb sayt məlumatının,** video klip və internet-TV reklamlarının təsis edilməsi;
- **3 yeni veb sayt və 1 mobil tətbiqinin** yaradılması;
- **2 veb saytın** təkmilləşdirilməsi;
- **27 regionda 7400-dən çox insanın** iştirakı ilə **261-dən çox dəyirmi masa müzakirələri, konfrans, təlim** keçirilməsi;
- **Bakı, Sumqayıt, Gəncə, Şəki, Ağdam və Bərdə** regionlarında insan hüquqları, mülki hüquq, ailə hüququ, vərəsəlik hüququ, ünvanlı sosial yardım, əmək hüququ, evlilik müqaviləsi, aliment, mülkiyyət hüququ və s. sahələrdə **1800-dən çox vətəndaşa** hüquqi yardım göstərilməsi;
- **25,900-dan çox** kütləvi informasiya vasitələri (broşür, kitabça, buklet və kitab) yayılması;

- İnsan hüquqları haqqında fərqiindəliliyi onlayn təbliğ edən Virtual İnsan Hüquqları Məktəbinin yaradılması;
- Bu məktəbin **2898 insana** xidmət etməsi;
- Açıq Hökumət Tərəfdaşlığının (ADT) tərəfdaşlıq təşəbbüsləri, gender bərabərliyi, ictimai iştirakçılıq vasitələri və dövlət satınalmaları üzrə layihələr hazırlamaq üçün 29 jurnalist tərəfindən yazılmış istintaq məqalələrinin dərc olunması;
- Qeyri-hökumət təşkilatlarının idarə edilməsində **Gender Standartlarının** və **Gender Kit** (7 istiqamətdə) hazırlanması və təqdim edilməsi;
- **Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Yevlax, Ağdaş, İmişli, Tərtər və Ağcabədi** rayonlarında kommunikasiya kampaniyasından sonra, Telekommunikasiya Nazirliyinin yeni şəxsiyyət vəsiqəsi siyasətini elektron hökumət sistemi ilə birləşdirməyə razılaşması.

